

Q Ə R A R

28 sentyabr 2015-ci il

Bakı şəhəri

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası;
Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkidə,

Məhkəmə iclas katibi – Məmmədov Fəxri Afiq oğlu,

Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Əliyev Ceyhun Zülfüqar oğlunun,

Müdafiəçi – Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasının vəkili İbişov Nadir Həsənqulu oğlunun iştirakları ilə,

XXXvə qeyrisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 317-2.1-ci maddələri ilə məhkum olunmalarına dair Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 dekabr 2009-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2015-ci il tarixli qərarından məhkum E.H.Həbibullayev tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək,

m ü ə y y ə n e t d i:

Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 dekabr 2009-cu il tarixli 1(101)-1499/2009 sayılı hökmünə əsasən XXXAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə ona 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 oktyabr 2004-cü il tarixli hökmü ilə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 3 ay hissəsi təyin edilmiş edilmiş cəza ilə qismən birləşdirilərək XXXqəti olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəza çəkmə müddətinin əvvəli 21 dekabr 2009-cu il tarixdən hesablanmışdır.

Hökmlə həmçinin XXXXAzərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 317-2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1- ci maddələrinə əsasən qəti olaraq 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Hökmdən qanunla nəzərdə tutulmuş müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən hökm 12 fevral 2010-cu il tarixdə icraya yönəldilmişdir.

Hökmdən narazı qalan məhkum XXXapellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş, onun həmin müraciəti 27 aprel 2015-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2015-ci il tarixli 1(101)-1499/2015 sayılı qərarına əsasən (sədrlik edən hakim R.A.Əliyev) məhkum Həbibullayev Həbibulla Eldar oğlunun Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 dekabr 2009-cu il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir.

Qərardan narazı qalan məhkum XXXapellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2015-ci il tarixli qərarının ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hüquqi təhsili olmadığına və savadsız olduğuna görə, eləcə də əvvəllər cəza çəkdiyi 1 sayılı cəzaçəkmə müəssisəsində ona və ailə üzvlərinə qarşı təzyiqlər olduğuna görə vaxtında apellyasiya şikayəti verə bilməmişdir.

Məhkəmə iclasında məhkum Həbibullayev Həbibulla Eldar oğlunun müdafiəçisi İbişov Nadir Həsənqulu oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2015-ci il tarixli 1(101)-1499/2015 sayılı qərarının ləğv edilməsini, apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi.

Məhkəmə iclasında dövlət ittihamçısı Əliyev Ceyhun Zülfüqar oğlu apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirdi ki, apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün heç bir üzrlü səbəb yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2015-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin 07 may 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Belə ki, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 384.1.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmü çıxarıldıqda apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir.

Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 384.2-ci maddəsindən görünür ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2009-cu il tarixli hökmü məhkum XXXvə onun birinci instansiya məhkəməsində hüquqlarını müdafiə edən müdafiəçisi Novruzov Anar Tərhan oğlunun iştirakları ilə elan edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, məhkəmənin qeyd olunan hökmünün surəti 28 dekabr 2009-cu il tarixdə qəbzə imza edilməklə məhkum XXXtəqdim edilmişdir.

Belə olan halda məhkum XXXən gecə 19 yanvar 2010-cu il tarixdə apellyasiya şikayəti verməli olduğu halda (həbsdə saxlanılan məhkum hökmün surəti ona verildiyi vaxtdan 20 gün ərzində apellyasiya şikayəti verməlidir) o, 5 il 3 ay vaxt keçdikdən sonra apellyasiya şikayətinin verilməsi müddətinin bərpası ilə əlaqədar vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir.

Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdir.

Məhkum XXXhökmdən vaxtında apellyasiya şikayətinin verilməməsini hüquqi təhsilinin olmaması və savadsızlığı ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, vəsatətdə göstərilən hal 5 ildən artıq vaxt keçdikdən sonra məhkəmənin hökmündən apellyasiya şikayəti verilməsinə əsas vermir və XXXdaha əvvəlki tarixlərdə də həmin şikayəti verə bilərdi.

Beləliklə, məhkəmə kollegiyası Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin Həbibullayev Həbibulla Eldar oğlunun barəsində olan 21 dekabr 2009-cu il tarixli hökmündən məhkum H.Həbibullayev tərəfindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədi.

Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 391.3.3-cü maddəsinə rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l ı r :

Apellyasiya şikayəti təmin edilməsin.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2015-ci il tarixli 1(101)-1499/2009 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.

Qərar elan olunduğu andan qanuni qüvvəyə minir.

Qərardan bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Hakimlər:
(sədrlik edən və məruzəçi)

Mirzəli Abbasov

Qədim Babayev

İlqar Murquzov

Əsli ilə düzdür
Bakı Apellyasiya Məhkəməsinin hakimi:

M.Ə.Abbasov